



• Zəlimxan YAQUB,
Azərbaycan Aşıqlar
Birliyinin sədri, xalq şairi

Tez-tez yuxularda görürəm səni.
Tez-tez həyatda qarşılaşırıq
səninle. Evinde, əlimdə,
dilimdə, məclislərdə, səfərlərdə,
töylərdə, yaslıarda anıram səni.

Dədə Şəmsir

Kəlbəcər - 1979-cu il

Oxuduğum nəğmədə, dediyim bayatıda, bağınma basdığım sazda, çaldığım havalarda hemişə sən varsan, Dədə Şəmsir! Düz on il ağsaqqal-cavan, ustad-şagird, ata-oğul kimi bir-birimizə bağlı yaşadıq. Məni öz doğma balalarından seçmedin, oğlun-övladın kimi sevdin, əzizlədin, Dədə Şəmsir! Məni necə əzizlədiyini mənim haqqında yazdırılmış şirlər, mənə gəndərindən məktublar dənmiş, ustad! Səni necə sevdiyimi qoy haqqında yazdırılmış şirlər, neğmələr silsiləsi, deyimlərə çəlengi desin, dastanlaşmış görüşler, hadisələr söylesin, el ağsaqqal! Səni ilk dəfə həyatda gördüğüm zaman dan çox-çox əvvəl - Borçalı məclislərində, ustad aşılıqlarımızın - Əmrəhin, Kamardınar, Hüseyin Saracının sözündə, səhbətində, əfsanələşmiş "Vurğun - Şəmsir" dəstənində gözümle görüb, qulağımıla eşidib, qəlbimle duymuşam. Kövrək uşaqlığım, zərif körpəliyim yazdığınış şirlərin etrinə bələnin, ozan babam! Uşaq marağım, körpə məhəbbətim, temiz niyyətim senin görüşlərinə doğru aparırdı məni. "Niyətin hara, mənzilin ora", - deyiblər. İllerle gözlediyim bələ bir gün gəlib çatdı. Bakıda Aktyor evində 80 yaşıını qeyd etmək üçün hazırlıq işləri gedirdi. Günlərin bir gündəne yaxışlıqlarını

heç vaxt unutmadığım, neçə-neçə qayığını gördükümüz undulmaz xalq şairimiz Osman Sarıvəlli Yازıcılar İttifaqında məni görüb, öz iş otaguına dəvet etdi. Özünəməxsus qayğı və səmniyyətə: "Həzirlaş, Aşıq Şəmsirin 80 illiyindən gənc şairler adından sənə söz verəcəyəm!" - dedi. Ustad şaire minnətdarlığı bildirib, otaqdan neçə çıxdığını bilmedi. Sevincimdən yerə-göyə siğmirdim. Uçromağa birca qanadım çatmirdi. Bu şad xəber məni universitetə, tələbə yataqxanasına doğru yel kimi uçurdu. Dillər əzbəri olan şeirlərinin birində belə demişdin, Dədə Şəmsir:

*Şəmsiri axtarır görmək istəsən,
Verdiyin ilqara gol vədəsində!*

Mən de bu poetik tapşırıqa əməl edib, xalqımız sənin ad gününü bayram elədiyi bir vaxtda sənən görüşünə, ziyarətine gelmişdim.

O məclis indiye qəder gördüyüüm məclislərin bəlkə də en gözeli, en şiriniyidi. Məclisə kimlər gəlməmişdi. Mirzə İbrahimov, Süleyman Rehimov, Əli Vəliyev, Nəbi Xəzri, Hüseyin Arif, Balaş Azəroğlu və adını çəkmək, sadalamaq imkan xaricində olan nə qədər yazıçı, şair, sənət adamı,

saz-söz vurgunu, sənət fədaisi. Yubiley məclisinə Osman Sanvollı aqsaqqallıq edirdi. Səməd Vurğun - Aşıq Şəmsir səhbəti məclisin cəzibə qüvvəsinə çevrilmişdi. Səməd Vurğun cismən o məclisə istirak etməsə də, mənən bütün çıxışların qəhrəmanına çevrilmişdi. Böyük şairin ömründən böyük aşığıñ ömrüne düşən qayğular en şirin nağıllar kimi danışılır, en gözəl xatirə kitabı kimi verəqlənirdi. Bu tarixi görüşün yaşça en kiçik nümayəndəsi kimi söz demək şərefi mənə də çatdı. Daxilən çox çılğın və həyecanlı olsam da, sözümüz, fikrimi xalqa çatdırma bildim. Gur alqışlar içinde səni bağırmış basdım. Ata-oğul kimi qucaqlaşdıq. O gecə oxudığum şeirlərden birini yenidən xatırlamaq yerinə düşər. Ruhun şad olsun, ozanlar ozanı!

*Aşıq el oğludu, el anasıdı,
Qəlbindən fərhələ, qəm sıra çəkər.
Bağban da özüdü, bağ da özüdü,
Həm çiçək bitirir, həm sıra çəkər.*

*"Yarıq Kərəmi "ni gətirsən dilə,
Əriyər odunda dağ gilo-gilo.
İncə barmaqların dad verər zılə,
Usta əllərindən bəm sıra çəkər.*

*Zəlimxan yollarda min köhlən yora,
Qəlbə düşən deyil heç zaman tora.
Çəkməz nanəcibə, çəkməz nankora,
Çəksə Ələsgərə, Şəmsirə çəkər.*

Məni Ələsgərə, Şəmsirə çəken duyğular zirve qarının təmizliyindən, dağ çeşməsinin saflığından, Göyçənin köklü-budaqlı, sazlı-sözlü torpağından, Dəlidəqdan, Ceyran bulağından mayalandı, ömrülük yol yoldaşımı, könül sirdəsimənə çevrildi, həmin tarixi gecəni həmşəlik yaddaşımı yazdı. O gecədə el ağsaqqalı, şair dostum Şamil Əsgərin həyəcanlı çıxışı heç vaxt yadımdan çıxmaz. Şamil müəllim böyük səxavət və məhəbbət hissiyle bütün yubiley iştiraklarını Kəlbəcəre - aşığın saz-söz bayramına dəvet etdi. İndi Şamil müəllimi Bakının küçələrində, xeyir-şor məclislərində görürendə üreyim gənyəyir, qəlbim sizildiyir. Onun Kəlbəcərdəki evi Azərbaycan mədəniyyətinin, tarixinin, poeziyasının beiyi idi. Rəhbərlik etdiyi Kəlbəcər diyarşurasınlıq muzeyi dünyadan əvəzsiz incisi idi. Çox-çox

təəssüflər olsun ki, Allah vergisi olan sərvətlərimizi bigənəliyimizə qurban verdik. Ne isə... qayıdaq mətləbə.

Aradan iller keçdi. 1979-cu ilde Aşıq Şəmsirin anadan olmasının 85 illiyi Kəlbəcərdə qeyd edildi. Rayon mədəniyyət evində ayaq basmağa yer yox idi. Burada keçirilən yubiley gecəsi sözün höqiqi monasında mənəvi zirvə sayılan bir tədbir idi. O zaman Kəlbəcər Rayon Partiya Komitesinin birinci katibi işleyən İngilab Nadirov çox böyük təşkilatçı işi görmüş, bütün rayonlardan qonaqlar dəvet eləmişdi. Tədbirə Bakıdan - Yazıcılar İttifaqından, müxtəlif təşkilatlardan xeyli adam gəlmişdi. Aşıq Şəmsir sonətinin dostları - Məmməd Aslan, Hüseyin Kündoğu, Nüsrət Kəsəmənlı, Fəmil Mehdi, Fikrat Sadiq, Səyavuş Sərxanlı və başqları öz yaddaşalan çıxışları ilə o məclisi tarixə çevirib yaddaşlara yazardılar. El şairi Əli Qurbanovun odu-alovlu çıxışı indidə də qulaqlarında səslənir. Kəlbəcər aşiqlarının bir-birindən gözəl çıxışları qoçaman aşığın hamisəcavan duyğularını bütün Azərbaycanca çiçək kimi səpmək istəyirdi. Aşıq Şəmsirin çıxışı, səhbəti Səməd Vurğunun valdan eşidilən dağ çayı kimi ləngərlə, axar-baxarı səsində qarışib sehrlə və doyumsuz bir mənzərə yaratdı. Kəlbəcər ömrünün en xoş günlərini yaşaydırdı. Mübələğəsiz dəvə bilərək ki, mənim ömrümün də en gözəl çağlarında bir hissəsi o vaxtdan sonra Kəlbəcərlə bağlıdır.

Dəfələrlə ilahi gözəlliklərin - çayların, çeşmələrin, İstisuyun, Dəlidəqin, Başlibelin, Taxtadüzün, Tərtərin, Ağdabanın eşqi ilə sefora qıxdım, ziyrətə getdim. Bütün bu ziyarətlər Dədə Şəmsirə, Güllü nənə ilə, Qəmbər müəllimlə, Ələsgərə, Rəşidə, Ağdabanlı aşiq Qurban ocağının dünəni və bu günü, gələcək təleyi ilə bağlı olurdı. Dədə Şəmsirin son beşik oğlu Rəşidin toyunda Ağdabanda keçirdiyimiz günər, göründüyüümüz sənətkarlar bir dəstanlıq sözün-səhbətin mövzusudur. Hər görüsə, hər səhbətə Aşıq Şəmsirin şair və aşiq, ustad və ozan ömrünün yeri bir hikməti aylır, təzə bir çaları üzə çıxırırdı. "Ustad görməyenin işi xam qaldı" deyiminin nə qədər ilahi bir güca qadir olduğunu ustadi hər dəfə yenidən kəşf edəndə daha geniş anlamda başa düşürdüm. Heç bir kitabda oxumadığım, heç kesden eşitmədiyim Allah kəlamları, ustad deyimləri, dini-mizin və dilimizin qüdrətiylə bağlı xoruz səsi eşitməyən mətləbələr vardı Dədə Şəmsirə. Bizim bigə-

neliymizin ucbatindan hamisini özü ile apardı.

Kəlbəcər və Şəmsir sözleri mənim üçün suyla torpaq kimi, közle ocaq kimi, sözle dodaq kimi bir-birinə yaxın və doğma sözlərdir. Cənubi Allah Taala Kəlbəcəri xəlq edəndən bu güne kimi Kəlbəcər heç bir aşığı, şairin, ziyanının dilində Aşıq Şəmsirin dilində olan qədər poetik yüksəkliyə, mənəvi ucalığa qalxıb, poeziyanın mənəvi sərvətine çevriləmeyib.

*Qartal düşüncəli, sair xəyallı,
Tərlan yuva salan dağlar oğluym.
Anam İstisu, atam Dəlidəq,
Uçurumlu sərt qayalar oğluym.*

Dəlidəqa ata, İstisuya ana deyən, tərlan yuvasını özüne dünya bilən ustad sonetkarımızla hər görüş, hər ayrılıq neçə-neçə şeirin, əserin yaranmasına səbəb olurdu. Ustadın görüşünə gedəndə üreyimden bu misralar keçirdi:

*Təbiətin ürəyindən od aldı,
Həm Fərhadı, həm Şirini dağların.
Sinəsində enər-qalxar avazlar,
Zil səhrəti, bəm şirini dağların.*

*Bulağı var, gözlərimdə dənizdi,
Çiçəyi var, bir solmayan bənizdi.
Mənə iki gözüm qədər əzizdi,
Həm acısı, həm şirini dağların.*

*Nə yorular, nə bu yoldan bezərəm,
Ömrü-günün nəğmələrlə bəzərəm.
Ana yurdum Vurğun devib gəzərəm,
Unutmaram Şəmsirini dağların.*

Ustad məni Kəlbəcərə elə bir həvəslə çağırırdı ki, bu çağırışlar, görüsler şeir, şeiriyyətə çevrilirdi:

*Sair oğlum, Kəlbəcərə qonaq gəl,
Qədəmlərin gül üstündə yerisin.*

Bir görüşün bir dastana sişşmayan sözündən-söhbətindən sonra Dədə Şəmsirin sazını bağrıma basıb ustadla belə vidalışdım:

*Kəlbəcər dağları, salamat qalın,
Meylimi düzərlər salıb gedirəm.
Zirvalar önlündə ayıb başımı,
Dərin bir xayala dalıb gedirəm.*

*Dünya yarımada məni payından,
Nə ilindən doydum, nə də ayındand.
Ceyran bulağından, Tərtər çayından,
Vurğunun ətrimi alıb gedirəm.*

*Zəlimxan, alışb yanmaqdır peşəm,
Gərək Fərhad olub qayalar deşəm.
Qurban ocağında közə dönüşəm,
Şəmsirin sazını çalıb gedirəm!*

Mən "gedirəm" deyəndə, ustad "getme!" - deyirdi. Duyğularım o qədər qazadlı, hissərim o qədər duru olurdu ki, kişiñin ağızından çıxan hər söz, hər kəlmə mənim təzə bir şeirimin yaranmasına səbəb olurdu. Yaxşı yadimdadır, o, "getme" deyəndə "Qaytarma" üstündə mən bu sözləri oxuyurdum:

*Su içmişəm bulağından dağların,
Bulaq olub süzülməmiş getmərəm.
Yazın xeyli həsrətimi çəkmışəm,
İntizardan üzülməmiş getmərəm.*

*Vurulmuşam şimşəklərin oyunuuna,
Şığınmışam çəmənlərin qoynuna.
Misralarım çiçəklərin boynuna
Muncuq kimi düzülməmiş getmərəm.*

*Gözüm qalıb naxışında, zehində,
Daranmışam külüyində, mehində.
Qoy islanım yağışında, sehində,
Dolusunda əzilməmiş getmərəm.*

*Aran anam, yaylaq bacım, dağ atam,
Gərək hər gün qanad açam, tağ atam.
Şeirim olub düza ləzzət, dağa tam,
Bu yerlərə yaxılmamış getmərəm!*

Kəlbəcərdən ayrılsam da, ciğirlarda izim, qaya-larda sesim qalırı. Kəlbəcər xatirəli, Şəmsir qanadlı duyğularla Borçalya uçur, Bakıya qayıdırımdı. Aşıqlığı, şairliyi, ağsaqqallığı qədər ürəyi da böyük idi Dədə Şəmsirin. Təkcə məni yox, bütün Azərbaycan şairlerini, ustad aşılıqlarımızı, görkəmli ziyanlılarımızı Kəlbəcərdə Kəlbəcərin özü qədər böyük sevgi və şəxavətlə qarşılıyadı böyük ustadımız. Bu sevgi və şəxavət göydən düşməmişdi, onun kökündən, soyundan, nəsil şəcərəsindən gəldi. Rəhmətlik həmişə deyərdi ki, insan bucaqda yox, ocaqda böyüyər, külli küllükdən götürəller. Şah İsmayıllı

Xətaidən, Miskin Abdaldan, Ağdabanlı Aşıq Qurbanın Şəmsirə qədər gələn bu köklər-budaqlar Azərbaycan mənəviyyatının dərin qatlardan xəbər verir. Allah Kəlbəcəri Şəmsirə, Şəmsir də Kəlbəcərə xəncər gümüş kimi yaradırmışdı.

Təessüflər olsun ki, uzun illər öteri-iteri viyillərlə baş vermişik, sənətin özyəyi, cövhəri, mahiyəti ilə yox, bəzəyi, parılıtsı ilə məşgul olmuşsun. Nəçə-neçə görkəmli sonetkarımızın yaradıcılığı və şəxsiyyəti elmi və bədii nöqtəyə-nəzerdən arzu olunan seviyyədən aşasızdırılmayıb, öyrənilməyib. Bu da bize çox-çox baha başa gelib. Tale Kəlbəcərlə, Şəmsirli günləri biziçər çox gördü. Əvvəlcə Şəmsirsiz qaldıq, sonra Kəlbəcərsiz! Dilim qurusun Allah, Allah! Kəlbəcərsiz də Azərbaycan olarmı? Aşıq Şəmsirin yanına üzüqara getməmək üçün igidərin, şəhidlərin qanı bahasına olsa da, bütün Azərbaycan torpağı, o cümlədən Kəlbəcər əvvəlki günlərinə və əvvəlkindən də yaxşı vəziyyətə qayitmalıdır! Bunu bizi dən düşmən tapdağı altında inleyən, əzab çekən Ələsgərin, Vaqifin, Nətevənin, Sarı Aşığın, Şəmsirin müqaddəs ruhları tələb edir.

Ömrünün son illerinde tez-tez xəstələnərdi. Bir neçə defə müalicəsi ilə bağlı Bakıya, Mərdəkana gəldi. Bu gelişlərin hamisində onunla olmağa can atar, ustadı darıxmaga qoymadı. Hər görüşdə onu bir şəxsiyyət kimi yenidən keşf edərdim. Ağrısını bürüzə vermez, şeirdən, sənədən şirin səhbətlər açar, kövrək xatirələrə baş vurur, Ələsgərin, Vurğunun adı dilindən düşməzdı. Əlaqlılığında Ələsgərin, cavanlığında Vurğunun görən Dədə Şəmsir Ələsgər "Ələsgər əməi", Səmed Vurguna "Səmed" deyərdi. Xalqın yaddaşında dastanlara çevrilən səhbətləri kitab kimi yenidən vəraqlayardı. Möcüzəli yaddaşı vardı. Yaşı doxsanı haqlasa da, şeir oxuyanda qətiyyən çəşməzdi. Günlərin birində Dədə Şəmsirin xahiş etdəm ki, Səmed Vurğunlu günləndən səhbət ele. Ustad cavabında bildirdi ki, Səmed Vurğunla bağlı xatirələrim hamiya məlumdu. Məndən Səmed Vurğunusun günlərimin xatirəsini soruş. Xeyli fikrə getdi. Qasıları çatıldı, bir azdan dodağına nurlu bir təbəssüm geldi. Fikirli-fikirli dedi: Səmedi Allah əlimizdən çox tez aldı. Onun ölümü bir çox el sonetkarlarının mənəvi ölümüne səbəb oldu. Qəlinin telleri saz üstündə köklənmış şairlərin, aşılıqların çıxunu yetim qoydu Səmed. Səmed Vurğunundan böyük qayğı və məhəbbət gərən el adamlarının çıxu sonralar adını şair qoyub, böyük vezifə və imkan sahibi olan adamlardan soyuq və öyeg

münasibət görüb həyatdan və yaradıcılıqdan küsfülər.

Bu da bize, şəxson məno çox ağır təsir etdi. Yaxşı ki, Səmed Vurğunun mənimlə bağlı vəsiyyətinini Osman Sarıvəlli yüksək ləyaqətlə yerinə yetirdi.

Mənim kitabı çap etdirmək istəyən Səmed Vurğunun arzusunu Osman Sarıvəlli öz öhdəsinə götürdü və bu işin öhdəsindən gəldi. Səmed Vurğunus günlərimdə çox vaxt aparar, bığanəliklə gördüm, danışsam çox vaxt aparar, bu mövzuda başqa şeirlərimlə yanaşı, bir təcnis də yazmışam:

*Kim küsər oldusa halal payından,
Əlinə nə oppək, nə kökə düşdü.
Artıq tamah ayri düşdü tayendant,
Çöpü nə artığa, nə kökə düşdü.*

*Neyləyirəm, ürək olsa bir domir,
Qoca aşıq ləblərini birdəmir.
Taleyn kotanı koskın bir domir,
Nə daşa ilişdi, nə kökə düşdü.*

*Qızılğılı bağçamızdan üz, a çix,
Aç pərdəni, gol məclisə üz açıq.
Yatan baxtm, cavanlığım, üzər çix,
Gör Şəmsir qocaldı, nə kökə düşdü.*

Azərbaycan aşıq şeirinin çox nadir qayğısı üstündə yazılan bu təcnis məni çox duyğulandırdı. Men bu mövzuda gedən səhbətlərimizdən çox kövraldım və ustada belə bir şeir yazdım:

*Sənsiz Kəlbəcərdə darıxmazı saz,
Yatma, bu yastıqdan dur, Dədə Şəmsir.
Ellər məclisənə bərəkət kimi,
Yağşın sıfətindən nur, Dədə Şəmsir.*

*Ömrü uzanmasın həsrətin, qəmin,
Vaxtıda dağlarda səhbətin, dəmin.
Gözləri yol çəkir Güllü nənəmin,
Yolun damarını qır, Dədə Şəmsir.*

*Gümüşü tellərə çökilsin işgal,
Ruhuma naxışdı hər vurulan xal.
Ömrü doxsanunda "Qəhrəmanı" çal,
Desinlər eşqinə kür, Dədə Şəmsir.*

*Gəl qoyma cavabsız sual-sorgunu,
Etəm Zəlimxanı illər yorğunu.*

Ceyran bulağından soru Vurğunu,
Məclisi təzədən qur, Dədə Şəmşir.

Şeir rəhmətliyin çox xoşuna gəldi. Növbəti görüşlərimizin birində həmin şeirə yazdığı cavabı oxudu:

Dürlü sözün nələr saldı yadına,
Düşdü xoyalıma hara, Zəlimxan.
Ata övladına həsrət qalımı,
Sənətkartı axtar, ara, Zəlimxan.

Şığallı tellərə nə lazıım şıqal,
Fəhmimdə fərəsat, başımda kamal.
Bir "Cəngi" oxuyum, eşit lozzat al,
Səs yayılsın o dağlara, Zəlimxan.

Əlimdən gedibdi həya, ismətim,
Hələ müşkül haldı sözüm-söhbatım.
Taleym yar olsa, olar qismətim,
Yönüüm düşər o dağlara, Zəlimxan.

Aşıq mürqəddas yol budu, dostum,
Bizi ilham verən el budu, dostum.
Qurbanın sallığı yol budu, dostum,
Rəhmət böyük sənətkara, Zəlimxan.

Fikir ver Şəmşirin çəkdiyi aha,
Söz ağır gəlməsin qadir Allaha.
Vurğunu çağırmaq çətindir daha,
Qövr edir sinəmdə yara, Zəlimxan.

105 il yaşayan Aşıq Ələsgərin, 100 ildən çox yaşayan Ağdabanlı Aşıq Qurbanın davamçısı, yadigarı, övladı olan Aşıq Şəmşir 100 ili başa vura bilmədi. Dünyadan vaxtsız geden Əkbər adlı oğlunun, Səməd Vurğun kimi böyük dostunun dərdi yaşamağa aman vermədi. Ömrünün 87-ci ilində ölüm onu yaxaladı. Ölümündən bir neçə gün əvvəl yazdığı şeirlərdə yenə bizi - dostlarını xatırlamışdır:

Bu müşkül halimdə mənəm deyənlər,
Borandadı gəlsin, qardadı gəlsin.
Fani dünya Süleymana qalmayıb,
Əli xəzinədə, vardadı gəlsin.

Mənim bu dərdimə münasib dərman,
İstəklili dostlardı, sevdiyim insan.
Hüseyn Kürdəoğlu, oğlum Zəlimxan,
Səyavuş Sərxanlı hardadı, gəlsin.

Dərsim aldım, kama çatdım "əmmə" də,
Var canımda bir amansız əmmə də.
Xəbər verin Kəlbəcərlı Məmmədə,
Şəmşir dərdə düşüb, dardadı, gəlsin!

Ustadın çağırışına dostları və bütün Azərbaycanın seirsevər ziyanları səs verib özlörini Kəlbəcərə yetirdilər. Ancaq gec idi, biz ustadın son nəfəsinə yetişə bilməmişdik. Başını qaldırıb son dəfə dünyaya boyylanın sənət övladı ölüm ayağında belə "özünü itirməmiş", "Salamat qalın" rədifişli məşhur qoşmasında ürkən dostlarının, könlük adamlarının adını hörmətlə yada salmış, eli-obası, yurdyu-yuvası, işıqlı dünyası ilə halal bir nəfəslə halallaşmışdı.

Ağdaban kəndinin qənşərində yan-yanaya dayanmış "Yeddi qardaş" dağı var. Yeddisi də bir-birindən öyməli, boylu-buxunlu. Yeddinci dağın zirvəsində bir uşaq qəbristanlığı var. Dədə Şəmşirin vəsiyyətinə görə biz onu həmin uşaq qəbristanlığına, yeddinci dağın zirvəsinə tapşırıldı. Fikri, xəyalı həmişə zirvələrdə dolaşan bir ustadın məzarı da zirvələrə qismət oldu. Torpağın söhretinə, elin-obanın sadəgahına çevrildi. Allahın işinə baxın ki, Dədə Şəmşirin dəfn gündündə qar dizə çıxsa da, günəş bütün varlığını Kəlbəcərə həsr etmişdi. Yerin nuru, göyün nuru bir-birinə qarışmış ustad haqq evinə gur işıqlar içində yola salırdı. O gün Kəlbəcərin ən işıqlı günü idi. Dədə Şəmşirin poeziyası kimi! O gün Kəlbəcərin ən qaynar günü idi. Dədə Şəmşirin meclisləri kimi!

Kəlbəcər faciəsi ilə bağlı məni on çox yandıran ustadın əlyazmalarının kütlə-kömürə çevriləməsi oldu. Bu gün ustadla bağlı mənim yeganə təsəllim aşığıñ məndə olan əlyazmaları, məktubları, bir də müxtəlif vaxtlarda birlilikdə çəkdirdiyimiz qiymətli səkillər idi. Əlyazmaların kütlə dönməsi məni ona görə çox yandırır ki, mən dəqiq bilirdim orda nələr var. Şəmşir kişisinin atası Ağdabanlı Qurbanın "Qurani-Kərim"in yazılarına bənzəyən, xəttatlıq nümunəsi səviyyəsində əlyazmalarını da görmüşdüm orda. Aşıq Şəmşir atanının əlyazmalarını özünüküllər-dən daha artıq bir sevgi və oğul məhəbbətiyle göz bəbəyi kimi qoruyub saxlayırdı. Xəstə Qasim demiş: "Ay hayif, hayif" onun qoruduğu xəzinəni biz qoruya bilmədik...